

## OMBUDSMAN HİCABDAN DANIŞDI

*Bu, Ombudsmanın 2012-ci il üçün illik məruzəsində qeyd olunub*

Ötən il Azərbaycanda vicdan azadlığının pozulması ilə əlaqədar Ombudsman Elmira Süleymanovanın ünvanına 10 şikayət daxil olub, bu şikayətlərin hər biri araşdırılıb.

Məruzədə qeyd edilib ki, dünyada tolerantlığın mövcud olduğu nadir ölkələr sırasında olan Azərbaycanda bütün dinlərə bərabər hüquqlu şərait yaradılıb, müxtəlif konfessiyalar öz dini mərasimlərini sərbəst qeyd edir, ölkənin ictimai-mədəni həyatında fəal təmsil olunurlar.

Təhlillər zamanı bir sıra ümumtəhsil məktəblərinin, habelə ali təhsil müəssisələrinin nizamnamələri, habelə şagirdlərin geyim formasının eskizləri təsdiq edilərkən Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin tələbləri, Azərbaycanın tərəfdar çıxdığı "Uşaq hüquqları Konvensiyası"nın 14-cü maddəsinin 3-cü bəndinin pozulması müəyyən edilib. Belə ki, geyim formasına tələblər və onların eskizləri təsdiq edilərkən qızların baş örtüyü (hicab) ilə dərslərdə iştirak etməsi hüququ nəzərə alınmayıb.

Məruzədə qeyd edilir ki, qanuna əsasən, şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Bununla yanaşı, vətəndaşlar dini əqidəsini ifadə edərkən və ya onu yayarkən insanların, xüsusən də uşaqların sağlamlığına və mənəviyyatına zərər vuran, digər şəxslərin hüquq və azadlıqlarının, ictimai qaydaların pozulmasına, dinlər, məzhəblər və icmalar arasında nifaq salan, ayrı-seçkilik yaradan hallara yol verməməlidirlər.



## AZƏRBAYCANDA UŞAQLARIN İNTERNETƏ GİRİŞİ MƏHDUDLAŞDIRILACAQ?

*Bununla əlaqədar MM-də qanun layihəsinin hazırlanması gözlənilir*



Azərbaycanda uşaqların internetdən istifadəsi məhdudlaşdırıla bilər. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Onun sözlərinə görə, bununla əlaqədar MM-də qanun layihəsinin hazırlanması gözlənilir. Hazırda bu istiqamətdə dünya ölkələrinin təcrübəsi öyrənilir.

Komitə sədri deyib ki, Rusiyada və bir sıra ölkələrdə belə məhdudiyətlər var: "Azərbaycanda 1 milyon insanın internetə çıxışı var. 9 milyon əhəlinin 1 milyonu internetdən istifadə edir. Burada söhbət qadağadan deyil, yaş qruplarına görə məhdudiyətlərin tətbiqindən gedir. Bəzən azyaşlı uşaqlar internetdə elə kadrlara baxırlar ki, bunlara heç böyük adamların baxması düzgün deyil. Ona görə də qanunvericilikdə bununla əlaqədar məhdudiyətlər olmalıdır".

## ÖLKƏMİZDƏ ELEKTRON İMZA SAHİBLƏRİNİN SAYI İKİ DƏFƏ ARTIB

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) məlumatına əsasən martın 1-nə olan vəziyyətə görə, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 9194 ədəd təşkil edib ki, bu da 2013-cü ilin yanvar ayının yekunları üzrə göstəricilərlə müqayisədə 4952 ədəd çoxdur